

# Nakam sənətkar

**Şirəlibey (Şamil) Şirəlibey oğlu Kəngərli, 1892-ci ilin 28 fevral tarixində Naxçıvan şəhərindəki "Çıqatay məhəlləsi"ndə rus çarının ailesində doğulmuşdur. Atası Şirəlibey Murtuzbəy oğlu Kəngərli 1864-cü ilin 11 mart tarixində Naxçıvanda ziyalı ailesində anadan olmuşdur.**



**S**irolibəy Naxçıvandakı qəza məktəbini bitirdikdən sonra 1878-ci ildə Tiflis gimnaziyasına daxil olmuş və 1883-cü ilin 8 iyun tarixində gimnaziyanın 6-ci kursunu bitirmişdir. O, 1883-1886-ci illərdə hərbi qulluqda olmuşdur. Şirəlibəy hərbi xidmətdə "Əla atılıqla görə" döş nişanı, 2-ci dərəcəli zabit rütbəsi almışdır.

Şirəlibəy 1897-ci ildən Naxçıvana qayıdaraq Ali Məhkəmədə (Mirovoysud) mülki qulluqcu (məhkəmə katibinin dilmancı) vəzifəsinə işə girmiştir. O, 1900-cu ilin 12 mart tarixində erizsinə görə işden azad olmuş və Naxçıvan qəzasında ata-babasından qalmış Kültəpə ilə Teyvaz kəndlərində mülkedarlıq etmişdir. Bir müddət həmin kəndlərin torpaq əraziyindəki meyvə bağlarının gəliri ile ailəsinə dolandırılmışdır. Mülkədar Şirəlibəy Kəngərli 1908-ci ilin 17 noyabr tarixində Naxçıvan qəza polis (jandarma) idarəsində tərcüməçi məmər vəzifəsinə işe götürülmüşdür. Polis məməru Şirəlibəy 1911-ci ilin noyabr ayınadək həmin vəzifədə işləmişdir. Bundan sonra yenidən erizsinə əsasında işdən çıxan Şirəlibəy mülkədar kimi kəndlilərin əkib-becərdikləri təsərrüfatdan gələn gəlir hesabına yaşayıb ailəsinə dolandırılmışdır (Bax; F. Cəfərov "B. Kəngərli ömrü", "Şərq qapısı" qəzeti, 2002-ci il № 163).

Bəhruz anadan olanda anası Əzizə xanım uşaq üstə keçmiş, çağasını əri Şirəlibəye tapşıraraq dünyaya ilə vidalaşmışdır.

Körpə Bəhruzun taleyi uğursuzluqla başlasa da ana nənəsi Xatun xanım 12 il sərtəmam uşağı nəvəziş

göstərərək dayalı etmişdir. Xatun nənə Bəhruzu ana babası Şamilin adını verdiyindən iki adla çağrırlırdı. Nənəsinin qohumu Molla Talib məsləhəti ilə Bəhruzu yeddi yaşında məhəllədəki məscidə oxumağa qoyurlar. Lakin Bəhruz törslik edərək ilk gündən məscidə getmək istəmir. Bir gün atası hırslanıraq yuxulu uşağı möhkəm kötekliyir. Qorxudan Bəhruzun qulaqları kar, dili isə lal olaraq xəstəlik tapır.

Şirəlibəy peşmanlılıq çekərək bir ay Teyvaz kəndindəki ağlıq evində qalır.

Şikət uşağı Molla Talib nə qədər əlac edib, dua yaza da xeyri olmur. Bir neçə il galib keçir. Şirəlibəy feldşer Mirzə Əli ilə məsləhətləşərək Bəhruzu el adətinə görə sünnet etdirmək istəyir. "Xıdır" bayramı ərəfsində Şirəlibəy evlərinə yaxın qohumlarıni dəvət edir...

Bəhruz kirvəsi feldşer Mirzə Əlinin quçağında oturanda, dələk Orucəlinin əlindəki iti ülgücü görüb çığıraraq nenesini çağırır.

Bəhruzun çıqtısına qonaqlar gülüşsə də Molla Talib əllərini göye qaldıraraq uşağın dilinin açılmasına dua edir...

Bəhruzun dili açılaraq bir qulağı da eşidir. 1904-cü ildə uşağın 12 yaşı tamam olanda Şirəlibəy Bəhruzu şəhərdəki "Tərbiye" (Rus-tatar) məktəbinə oxumağa qoyur.

1905-ci ilin "Novruz bayramı" günündə atası qonşu qızı Şirinay Vəzirova ilə evlənərək məsciddə kəbin kəsdirib Bəhruzu ana götürir.

Şirəlibəyin arvadı Şirinaydan əvvəlcə Tahirə, sonra isə Mənsurə adlı qızları doğulur.

1907-ci ilde Bəhruz "Terbiyə" məktəbini on beş yanında bitirir.

Bəhruzun sinif yoldaşları Əziz Şerif, Əli Qasimov, Həsən Əliyev, Seyhulla Kəngərli, Bəxtiyar Kəngərli, Abbas Qasımov, Əli Vəliyev, Ağa Vəzirov, Cəlal Vəzirov, Nəcəf Sultanov, Əli Xəlilov, İbrahim Nəsirbəyov, Cabbar Şeyxov, Həsən Qəmbərov və başqaları idi.

Qulağının biri eşitməyən kiçik Bəhruzun məktəb müəllimlərindən Məmmədhüseyn Novruzov, Varvara Krapivna, məktəb nozarətçiləri Bəhrəm Naxçıvanski və Ələkbər Süleymanov uşaqları bacarıqlı olmasının atasına bildirmiş, ondan şikayet etmemişler. Lakin xəstə Bəhruz utanaraq məktəbli yoldaşlarından ayrı gəzib onurla oynamaq istəmirdi. O, atasının abunə yazıldı "Molla Nəsrəddin" jurnalındaki röngli karikaturaları ağ kağıza bacarıqla köçürürdü. Bundan fərqli olaraq Şirəlibəy oğlu Tiflisden boyaya desti ilə qələm, firça və ağ kağız qovluğu alıb götürür. Bəhruz atasının aldığı qovluğun qoltuguna vuraraq şəhər konarında rəsmələr çökir.

Naxçıvan teatrının yaradıcılarından olmuş ziyyal Eynulla bəy Sultanovun məsləhəti ilə Bəhruzu Tiflisdeki rəssamlıq məktəbinə oxumağa göndərirlər. 1910-cu ilde Bəhruz Tiflisdeki "Qafqaz İncəsənəti Teşviq Cəmiyyəti"nin nəzdindəki Boyakarlıq və heykəltəraşlıq məktəbində (1910-1915) oxuyur.

O, Tiflisdə oxuyarkən Eynulla bəyin vəsítəsi C. Məmmədquluzadənin redaktor olduğu "Molla Nəsrəddin" jurnalındaki rəssamlar Rolter və Şmerlinglə tanış olur.

1914-cü ilin yayında Bəhruz Naxçıvanda ilk rəsm sərgisini açır. Həmin sərgiyə şəhərin tanınmış ziyyələrili ilə bərabər Əkbər bəy Kəngərli qızı Nazlı ilə gelir. Sərgidən razılıq edən ziyyələr "İqbəl" qəzetində gənc rəssamin uğurlu sənətkarlığından xəş sözər yazuşlar.

Bəhruz rəssamlıq məktəbini bitirdikdən sonra 1916 və 1920-ci illerde əsərlərinin satışı sərgisini açmağa nail olmuşdur. Həmin illerde gənc rəssamin ailə vəziyyəti ağırlaşdırıldığından, qazanc məqsədilə siyasi təşviqatla portret janrına həvəs göstərir... Naxçıvandakı M.F.Axundov adına Dram Teatrında işə götürülərək, tamaşalara tərtibat verib və vaxtlarında rəsm dərnəyinə rəhbərlik edirdi.

Onun tamaşalara çəkdiyi tərtibat işləri Ə.Haqverdiyevin "Pəri cadu", M.F. Axundovun "Hacı Qara", C.Məmmədquluzadənin "Ölürlər" və başqaları olmuşdur.

Bəhruz Kəngərlinin teatrda ictimai əsaslarla rəhbərlik etdiyi rəsm dərnəyinə istedadlı gənclərdən

Adil Qarayev, Həsən Əliyev, Şamil Qaziyev, İdris Səlimov və başqaları cəlb olunmuşlar. 1921-ci ilin əvvollerində Naxçıvanın fövqəladə komissarı Bahadur Vəlibəyovun təşəbbüsü ilə Bəhruzun el işlərinə lotereya biletləri satılır. Komissar bütün bu işləri təşkil etməyi Qadınlar klubunun müdürü Cənnət Talibzadəyə həvalo edir. Bəhruz lotereya biletlərindən gələn gəlirin bir hissosinin pulunu ala bilmədiyi üçün komissar Əliheyder Qarayevə şikayət ərizəsi yazımlı olur. Qadınlar klubunun müdürü lotereya biletlerinin pulunu yüksəraq, heç kimə bildirmədən Bakıya köçür. Komissar Ə.Qarayevin göstərişi ilə Bəhruz Kəngərlini Naxçıvan ölkə Xalq Maarif Komissarlığında 1 iyun 1921-ci il tarixdən rəsm şöbəsi müdürü vəzifəsinə təyin edilir.

Lakin uzun süren xəstelikdən çətinlik çəkən Bəhrüz Maarif Komissarlığında işe gedə bilmir. O, xəsteliyi ilə mübarizə apararaq üzərində işlədiyi "Naxçıvan çaparı" Məcidin portretini tamamlaya bilmir. Uzun müddət kirvesi Mirzə Əli xəstə Bəhruzun müalicəsi ilə möşəl olsa da, taleyin hökmüne qalib gələ bilmir.

30 yaşlı nakamətkar uzun süren vərəm xəsteliyindən dünyadan köçür. 1922-ci il 7 fevral tarixində Naxçıvanlı ziyyələrə Azərbaycanın ilk realist rəssamı Bəhruz Şirəlibəy oğlu Kəngərlinin ruhu ilə vidalaşmağa gelirler.

Bəhruzun cənəzəsini Mirzə Sidqinin məzarı yanlığında (əqrabalarının məzarları yanında) dəfn etmişlər...

1958-ci ilde Kəngərli soyundan olanlar bərəet almışlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri hörməti V.Talibovun təşəbbüsü ilə 15 fevral 2001-ci il tarixdə "Bəhruz Kəngərlinin adının əbədişdirilməsi haqqında" sərençam verilmişdir. Bu münasibətlə B. Kəngərlinin məzarı yanında ayaqüstü heykəli ucaldılmış (heykəltəraş, əməkdar rəssam H. Əliyev), adına sərgi salonu ilə ev-muzeysi açılmışdır.

2002-ci ilin iyun ayından fealiyyət göstərən muzeydə olan ümummilli lider H. Əliyev "Bəhruz Kəngərlinin əsərləri Azərbaycan dövlətinin milli sərvəti dir" sözlerini demişdir.

Həliyyədə Bəhruz Kəngərlinin müzeyində 370 eksponat toplanaraq nümayiş etdirilir.

Bəhruz Kəngərlinin xatirəsi sənətsevərlərin qəbələdə daima yaşayacaqdır. Məktəbli gənclər tez-tez muzeyə gələrək rəssamın əsərlərindən faydalanarlar.

● Feyruz BAĞIROV,  
Naxçıvan MR Mədəniyyət üzrə Elmi -Metodik  
Mərkəzin şöbə müdürü